



## **“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-yə dəyişiklik**

Deloitte hüquq – sabahı düşünərək

## **“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”-yə dəyişiklik**

16 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların Əsasnamə ilə müəyyən edilmiş



müddətdə və qaydada Reyestrə qeydiyyatı alınmasını təmin etməlidirlər.

Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrə qeydiyyatı alındıqdan sonra keçirilə bilər. Reyestrə qeydiyyatı alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

 Get in touch

## **“Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması” barədə sərəncam**

Deloitte hüquq – sabahı düşünərək

## **“Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması” barədə sərəncam**

17 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti “Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması” barədə sərəncam imzalayıb. Komissiyanın funksiyalarına aşağıdakılar daxildir:

1. Ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;
2. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin edilməsi;
3. Qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini təmin edilməsi;
4. Beynəlxalq reytinglərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı təkliflərin təqdim edilməsi;
5. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi.



 Get in touch

# “Banklar haqqında” Qanunda dəyişikliklər

Deloitte hüquq – sabahı düşünərək

## “Banklar haqqında” Qanunda dəyişikliklər

“Banklar haqqında” Qanunda 07 aprel 2017-ci il tarixli dəyişikliklər fond, körpü-bank, system əhəmiyyətli bank, investor, sağlam aktiv, rezolyusiya, ödəmə qabiliyyətini itirmiş bank kimi yeni anlayışları müəyyən edir. Qanunda ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibətçinin təyin edilməsi və həmin inzibətçinin bankın idarə edilməsi ilə bağlı səlahiyyətləri təsbit olunur. Dəyişikliklərə əsasən, müvəqqəti inzibətçinin fəaliyyətinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.

Bundan əlavə, dəyişikliklərə əsasən, məhkəmə Fondu (“Əmanətlərin sığortalanması” haqqında qanuna əsasən yaradılmış hüquqi şəxs) məcburi ləğv olunan bankın ləğvedicisi qismində təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər.



Qanuna dəyişikliklər aşağıdakılarla bağlı qaydaları müəyyən edir:

- Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planı;
- Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin alıcı banka köçürülməsi;
- Ödəmə qabiliyyətini itirmiş bankın satılması və sağlam banka qoşulması;
- Körpü bankın yaradılması və satışının həyata keçirilməsi;
- Sistem əhəmiyyətli bankların ödəmə qabiliyyətinin bərpasında dövlətin iştirakı;
- Bankın öhdəliklərinin könüllü restrukturizasiyası;
- Bankın məcburi ləğvi;
- Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğvedicinin fəaliyyəti üzərində nəzarət.

 Get in touch



[deloitte.az](http://deloitte.az)

Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by guarantee (“DTTL”), its network of member firms, and their related entities. DTTL and each of its member firms are legally separate and

independent entities. DTTL (also referred to as "Deloitte Global") does not provide services to clients. Please see [www.deloitte.com/about](http://www.deloitte.com/about) for a more detailed description of DTTL and its member firms.

Deloitte provides audit, consulting, financial advisory, risk management, tax and related services to public and private clients spanning multiple industries. Deloitte serves four out of five Fortune Global 500® companies through a globally connected network of member firms in more than 150 countries bringing world-class capabilities, insights, and high-quality service to address clients' most complex business challenges. To learn more about how Deloitte's approximately 244,000 professionals make an impact that matters, please connect with us on [Facebook](#), [LinkedIn](#), or [Twitter](#).

This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its member firms, or their related entities (collectively, the "Deloitte Network") is, by means of this communication, rendering professional advice or services. Before making any decision or taking any action that may affect your finances or your business, you should consult a qualified professional adviser. No entity in the Deloitte Network shall be responsible for any loss whatsoever sustained by any person who relies on this communication.

© 2017 For information, contact Deloitte Touche Tohmatsu Limited.

To no longer receive emails about this topic please send a return email to the sender with the word "Unsubscribe" in the subject line.